

# **Ekoloji təhsil və tərbiyə sahəsində innovativ təlim metodlarının tətbiqi**

**Lalə DADAŞOVA,**  
biologiya üzrə fəlsəfə doktoru, Təhsil  
Nazirliyi Respublika Ekoloji Tərbiyə və  
Təcrlübəçilik Mərkəzinin direktor müavini

Ekoloji problemlərin həllinə xüsusi diqqət yetirildiyi hazırkı dövrdə məktəblilərin elmi-yaradıcılıq fəaliyyətinə cəlb olunmasına, ətraf mühitin qorunmasına xüsusi bacarıqların inkişaf etdirilməsinin böyük əhəmiyyəti vardır. Ekoloji təhsilin əsas məqsədi həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş ekoloji dünyagörüşünə və mədəniyyətə, səriştəyə malik olan vətəndaşların şəxsiyyət kimi formalasdırılmasıdır. Təhsil alan gənclərdə insan-cəmiyyət-təbiət sisteminde qarşılıqlı əlaqələr haqqında anlayışların, fəal vətəndaşlıq mövqeyinin və ekoloji məsuliyyətin formalasdırılması, ətraf mühitin qorunması sahəsində bacarıqların inkişaf etdirilməsi əsas vəzifələrdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsilalanların gələcək həyata və cəmiyyətə integrasiyası üçün tələb olunan biliklərə yiyələnməsi üçün məktəbdənənar təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr durur. Azərbaycan məktəblilərinin ekoloji hərəkatının inkişafında mühüm rol olan ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifəsi gənc nəsildə erkən yaşlarından ekoloji təfəkkürün, mədəniyyətin, sağlam həyat tərziinin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin formalasdırılması, elmi-tədqiqatçılıq və yaradıcılıq potensialının aşkar çıxarılmasıdır. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas fəaliyyət istiqamətləri - ekoloji klub və dərnəklərin fəaliyyəti, ekoloji maarifləndirmə tədbirləri, ekskursiya və ekspedisiyalar, yay düşərgələri, şagird elmi-tədqiqat və təcrübəçilik işləridir. Beynəlxalq və respublika səviyyəli forumlar, konfranslar, seminarlar, “dəyirmi masa”lar, ekoloji breyn-rinqlər, yay düşərgələri və s.

tədbirlər ekoloji biliklərin daha dərindən mənimşənilməsinə kömək edir.

Ətraf mühitin və canlılar aləminin fəal öyrənilməsi prosesində dərnək üzvləri ekoloji elminin əsasları ilə tanış olurlar. Ekoloji təhsildə yeni metodların və müasir təlim texnologiyalarının tətbiq olunması məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini göstərən əsas meyardır. Ekoloji üzrə peşəyönümlü istiqamətləndirmək, elmi-tədqiqat işlərinə maraq və həvəsi artırmaq məqsədilə ekoloji mərkəzlərdə elmi-tədqiqat və təcrübəçilik işlərinin təşkilinə diqqət yetirilir. Bu məqsədə tədris-təcrübə sahələrində alim və mütəxəssislərin tövsiyəsi ilə mədəni və yabani bitkilər üzərində təcrübəçilik işləri aparılır. Biomüxtəlifliyin qorunması məqsədilə yerli floraya məxsus ağac və kol bitkiləri xüsusi tingliklərdə artırılaraq məşələrin bərpa edilməsində, yeni məşə zolaqlarının salınmasında, yaşllaşdırma tədbirlərində geniş istifadə olunur. Azərbaycan florasına aid olan palid, şabalıd, qoz, vələs, fisdıq, dəmirağacı, Lənkəran akasiyası, şümşad və s. bitkilərin artırılması genofondun qorunmasına əhəmiyyətlidir.

Dərnək üzvlərindən ibarət “gənc məşəçilər”, “təbiətin dostları”, “ekoloji patrul” dəstələri ətraf mühitin qorunmasına fəal iştirak edirlər. Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şirvan, Şəki şəhərlərinin, İsmayılli, Şamaxı, Cəlilabad, Quba, Astara, Balakən və digər rayonların gənc ekoloqları yaşllaşdırma aylıqlarında fəal iştirak edərək ekoloji vəziyyətin yaxşılaşdırılmasına öz töhfələrini verirlər.

Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərində təcrübəyə əsaslanan tədris prosesində yeni innovativ layihələrin və təlim texnologiyalarının tətbiqi təlim-tərbiyə işinin təkmilləşdirilməsinə şərait yaradır. Məktəblilərin elmi - tədqiqatçılıq və yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə layihə əsaslı ekoloji təhsilin müasir təlim üsulları tətbiq olunur:

1. Ekoloji təhsil prosesində şagirdlər

ekoloji problemlərin həlli yollarının araşdırılmasına cəlb olunur;

2. Praktik iş - çalışmalar, ekoloji oyunlar vasitəsilə şagirdlər biliklərə və təcrübəyə fəal surətdə yiyələnlərlər;

3. Modelləşdirmə - şagirdlərin ekoloji problem barədə fəal həyat mövqeyində çıxış etməsinə imkan verir;

4. Tədqiqat - ətraf mühitin vəziyyətinin öyrənilməsinə və elmi layihələrin hazırlanmasına şərait yaradır;

5. Monitoring - məktəblilər ətraf mühitin vəziyyətinin müşahidəsi, qiymətləndirməsi və proqnozlaşdırılması prosesinə cəlb edilir;

6. Təcrübəçilik işi - şagirdlərin bilik və bacarıqlarının praktikada tətbiqini nəzərdə tutur;

7. Məlumatlandırma - elmi-kültəvi ədəbiyyat və internet resurslarından istifadə etməklə əlavə bilikləri formalasdırır.

Ətraf mühitdə ekoloji problemlərin yanlanması səbəblərinin və bu problemlərdən çıxış yollarının araşdırılması məqsədilə tədqiqat, modelləşdirmə və monitoring üsullarından istifadə edilir. Dərnək məşələsində ekoloji problemlərin fəsadları və onların qarşısının alınması üsullarının, səbəb-nəticə əlaqələrinin modelləşdirilməsi şagirdlərin ekoloji biliklərə dərindən yiyələnməsinə şərait yaradır. “Bitkilərin və heyvanların ekologiyası”, “Enerji və ətraf mühit”, “Ekoloji təhlükəsizlik”, “Biomüxtəlifliyin qorunması”, “İnsan ekologiyası”, “Xəzərin ekologiyası” və digər mövzularda məşələlər ekologiyadan müxtəlif sahələri üzrə əlavə biliklərin öyrənilməsinə imkan verir.

Ekologiyanın tədrisi prosesində yeni bilik və bacarıqların qazanılmasında kiçik yaşlı məktəblilər fəal iştirak edirlər. 10-12 yaşlı məktəblilərdə fəallığın ikinci səviyyəsi, 13-16 yaşlı məktəblilərdə isə üçüncü səviyyəsi müşahidə olunur. Şagirdlərin ən yüksək fəallıq forması yaradıcılıq fəaliyyətidir. Ətraf mühitin öyrənilməsi sahəsində məktəblilərin elmi-tədqiqat layihələri, bitkilər və heyvanlar üzərində təcrübəçilik iş-

ləri onların yaradıcılıq potensialını inkişaf etdirir.

Layihə əsaslı ekoloji təhsilin əsas komponentləri sual, tədqiqatın planı, görüləcək işlərin cədvəli, müşahidə, qiymətləndirmə və müzakirədir. Şagirdlər layihə üzrə çalışarkən ekoloji problemin aktuallığını qiymətləndirir, məlumatları toplayıb problemin təhlilini və müzakirələri ardıcılıqla yerinə yetirirlər. Beləliklə, layihə üzrə fəaliyyət zamanı hər bir şagird müstəqil təhlil etmək və nəticə çıxarmaq bacarığına yiyəlonur. Tədqiqat zamanı şagirdlər müəllimlə əməkdaşlıq şəraitində qarşıya çıxan problemləri həll etməyə çalışır və nəzəri biliklərini təcrübədə sinaqdan keçirirlər.

Müəllim şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq ekoloji tədqiqat işlərini müxtəlif formada təşkil edir. Təbiətdə açıq məşələlər ekologiyanın tədrisinin maraqlı və məzmunlu təşkilinə şərait yaradır. Ekskursiyadan önce şagirdlərə təhlükəsizlik və davranışlı qaydaları barədə məlumat verilir. VI sinif şagirdləri ekologiyanın əsaslarını, təbiətdə düzgün davranışlı qaydalarını öyrənirlər. VII-XI sinif şagirdləri müxtəlif ekoloji sistemlərdə: məşə, çöl, çay və ya dəniz sahilində tədqiqat işlərini həvəslə yerinə yetirirlər.

Təbiətdə ekskursiyalar zamanı dərnək üzvlərini - torpaqşunaslar, ekoloqlar, zoologlar, botaniklər və s. qruplara ayırlar. Yerli ərazidə ekoloji problemin öyrənilməsi 3 mərhələdə keçirilir: 1. məlumatların toplanması; 2. məlumatların təhlil edilməsi; 3. problemin həlli üçün fəaliyyət növünün seçilmesi. VIII-XI sinif şagirdləri ekoloji biliklərə daha dərindən yiyələndiyinə görə onların arasında vəzifə bölgüsünü bir qədər təkmilləşdirmək olar: mikrobioloqlar, hidrobioloqlar, meteoroloqlar, ekoloqlar. Hər bir qrup xüsusi tapşırıq üzrə ərazinin ekoloji vəziyyəti barədə məlumat toplayır və tədqiqatın nəticəsi barədə hesabat hazırlayır.

VIII-XI sinif şagirdləri məşə ekosistemində təbii obyektlər arasındaki əlaqələri öyrənmək üçün tədqiqat apara bilər. Bu

məqsədlə şagirdlərə meşədə müxtəlif bitki və heyvan növlərinin qarşılıqlı əlaqəsini, meşə ekosisteminin özünübərpə və tənzimləmə prosesinə antropogen təsirin öyrənilməsi tapşırılır. Təbiət obyektləri üzərində müşahidələr həm qruplarla, həm də fərdi olaraq aparılır. Fərdi iş prosesi uşaqları tədqiqatın nəticələrinə daha məsuliyyətlə ya-naşına vadar edir. Müşahidələr və tədqiqatlar yekunda müzakirə olunaraq nəticələr elan edilir.

Dərnək üzvləri ekoloji monitoringin ən sadə üsullarına yiyələnlərlər. Bu məqsədlə geobotaniki tədqiqatlar, ətraf mühitin şirkəlməsinin təyini, quşların miqrasiya yollarının öyrənilməsi, bioloji müxtəlifliyin qeydə alınması tapşırılır. Məktəb ekoloji monitoringi zamanı çoxillik tədqiqatlar ətraf mühitin vəziyyətini qiymətləndirməyə və proqnozlaşdırmağa imkan verir.

Ekoloji tədqiqatlar şagirdlərin biosenolarda gedən prosesləri dərk etməsinə, bitki və heyvan növlərinin ətraf mühitə uyğunlaşması və antropogen təsir barədə əlavə biliklərə yiyələnməsinə kömək edir. Ekskursiya zamanı yerli ərazinin flora və fauna növləri müşahidə dəftərində qeyd olunur, foto-albomlar və cədvəllər tərtib edilir.

Təbiətdə aparılan ekoloji tədqiqatlar bioloji, ekoloji, sosial, tərbiyəvi və maarifləndirici əhəmiyyət kəsb edir. Məktəblilər bioloji cəhətdən bitki və heyvanların həyat tərzini, bioloji xüsusiyyətlərini öyrənir, bitkilərin inkişafı və heyvanların davranışını üzərində müşahidələr aparırlar. Tədqiqat aparılan ərazidə təmizlik və yaşllaşdırma işlərini yerinə yetirməklə, əhalinin kütləvi istirahət yerinə çevrilən təbiət güşələrini tullantılardan azad etməklə şagirdlər ekoloji problemləri birlikdə həll etməyi öyrənir, ətraf mühitin qorunmasına öz töhfələrini verirlər. Təbiət və təbii sərvətlərə qayğı, humanist münasibət gənc nəsildə ekoloji mədəniyyəti formalasdırır və onların gələcəkdə ekoloji cəhətdən savadlı, səriştəli mütəxəssis kimi formalasdırmasına imkan yaradır.